

Qərbin uğursuz “jandarm” siyasəti

Bu gün dünyaya humanizm, demokratiya, plüralizm, coxmədəniyyətlilik dərsi keçməyə çalışan Avropada islamofobiya, mqrantlara qarşı təzyiqlər, multikulturalizmlə mübarizə meyilləri xeyli artıb



itkilerle müşayiət olunmuşdur. O cümlədən 2004-cü ildən Pakistan'da ABŞ pilotsuz təyyarələri 376 uçuş həyata keçirmiş və nəticədə 926 nəfər dinc insan həlak olmuşdur.

Diger ölkələrdə demokratiyanın səviyyəsini qiymətləndirməyə çalışan Qərb ölkələrinin, o cümlədən ABŞ-in siyasi sistemini nəzərdən keçirərən isə burada demokratiya və insan hüquqları ilə bağlı vəziyyətin heç də ürəkaçan olmadığını təsdiq edən coxsayı faktları rastlaşmaq mümkündür. 2011-ci ildə ABŞ-da “Wall Street-i işgal et” etiraz hərəkatının aksiyaları zamanı dövlət bir sıra ciddi mehdudlaşdırıcı addımlar atmış, söz azadlığına, sərbəst toplaşmaq hüququna məhdudiyyətlər qoymuş, hətta aksiyaları güc tətbiqi ilə dağıtmışdı.

İngiltərədə isə 2011-ci ilin yayında sosial mediada müxalif fikirlərle çıxış edən gənclərə qarşı inzibati güclərin işe salınması faktı yaşanmışdır. Ümumiyyətlə, son illərdə Avropada islamofobiya, mqrantlara qarşı təzyiqlər, multikulturalizmlə mübarizə meyilləri xeyli artıb. Məhz bunun nəticəsidir ki, Avropada hər il yeni-yeni nasist təşkilatlar yaradılır, onlar isə etraflarına çoxlu sayda radikal düşüncəli gəncləri yiğir, terrorçuluq, ekstremitizm ideyalarını təbliğ edirlər. Buna paralel olaraq Avropanın bir sıra ölkələrində seckilər zamanı irqçi partiyaların, yaxud ayrı-ayrı namizədlərin seçicilərdən böyük dəstək qazanması müşahidə olunur. Elə Fransadakı son prezident seçkisi prosesi də göstərir ki, namizədlərin irqçi mövqeden çıxış etməsi onların seçicilər arasındakı nüfuzunu artırın amil rolunu oynayır. Beləliklə, görünən odur ki, bu gün dünyaya humanizm, demokratiya, plüralizm, coxmədəniyyətlilik dərsi keçməyə çalışan Avropada irqçılık, islamofobiya, ksenofobiya güclənməkdədir. Bütün bunlar isə göstərir ki, demokratiyadan dəm vuran, onu müxtəlif leqlər ve qeyri-leqlər yollarla ixrac etməyə çalışanlar ilk növbədə öz cəmiyyətlərində demokratianın bərqərər olmasına çalışmalıdır.

Bu gün də Azərbaycanın ərazi bütövlüyüne qəsd edən, bütün Cənubi Qafqazda sülhə tehlükə yaradan, əksər qonşularla gərgin münasibətdə olan işgalçı Ermənistan və Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimə ABŞ-dan maddi dəstək verilir. Həmin maddi dəstəyin hansı məqsədlər üçün istifadəsi isə heç kimi maraqlandırır. Amerika rəsmiləri işgalçı Ermənistana və Dağlıq Qarabağdakı separatçı rejimə ayrılan milyonlarla dolların guya “humanitar” məqsəd daşıdığını bəyan etsələr de, bu faktın inandırıcı olmadığı hər kəsə məlumdur. İkili standarta, haqsız siyasi mövqeyə bu qədər açıq nümunə tapmaq çətindir. Bu da ondan irəli gelir ki, ABŞ bir qayda olaraq, kiçik dövlətlərə aqaliq etmək istəyir.

Avropa Parlamenti seckilər öncəsi yenə də öz ampliasındadır. Ölkəmizdə insan haqlarının pozulduğunu bəhanə gətirən təşkilat Azərbaycana qarşı qərəzli mövqeyini bir daha ortaya qoydu. Özünün iç üzünü, pərdələnmiş niyyətini açaraq demokratik inkişaf yolunda olan müstəqil dövlətimizə qarşı qərəzli mövqedən bir addım belə geri çəkilmədiyini növbəti dəfə göstərdi.

Bu addım əslində Avropa Parlamentinin ikili standartlar siyasetinin en bariz nümunəsidir. Son il yarımda ərzində ölkəmizlə bağlı 3 qərəzli qətnamə qəbul edən bu qurum erməni lobbisindən “yeni tapşırıq” alıb. Son qərəzli qətnamədə qeyd edilənlər isə əvvəlki kağız parçalarından ferqlişir. Demek olar ki, AP-nin Azərbaycanla bağlı yaydığı bütün qətnamələrin məzmunu dəyişmir. Bu səbəbdən də Azərbaycan bu qurumla əməkdaşlığı yenidən baxmaq qərarına gəlib. Bunuyla bağlı Milli Məclis qərar qəbul edərək ciddi etirazını bildirib. Ekspertlər, siyasetçilər hesab edirlər ki, Azərbaycan haqqında belə bir sənədin qəbul edilməsi ümumilikdə Avropanın siyasetində mənfi meyillərin artığını göstərir. Azərbaycanın bu qurumla əməkdaşlığını dayandırması isə ölkəmizin beynəlxalq siyasetinə heç bir təsir göstərməyəcək. Çünkü Azərbaycanın bir çox beynəlxalq qurumlarla ikitərefli müsbət münasibəti mövcuddur.

Yeni Azərbaycan Partiyası içəri katibinin müavini, Milli Məclisin İntizam komissiyasının sədri Siyavuş Novruzov bildirib ki, Azərbaycan parlamenti haqlı olaraq Avronet PA ilə əməkdaşlığı dayandırmaqla bağlı qərar qəbul edib və Prezident İlham Əliyev də bu qərari müsbət addım kimi dəyişəndirdi: “Azərbaycan daim bütün təşkilatlarla əməkdaşlığı açıq bir dövlətdir və Avrointeqrasiya prosesində iştirak edir. Lakin biz Azərbaycana qarşı qərəzli mövqede olan strukturlara həmişə öz etirazımızı bildirmişik. Çünkü Avropa Parlamentinin ölkəmizlə bağlı qəbul etdiyi bu cür qətnamələrin heç birində ədalət yoxdur. Nəcə ola bilər ki, ilyarım ərzində bir ölkə ilə bağlı 3 qərəzli qətnamə qəbul olunsun? Açıq-aydın görünürlər ki,

bu qurum Azərbaycana təzyiq göstərmək, hədə-qorxu gəlmək istəyir”.

S.Novruzov vurğulayıb ki, bu məsələ AŞ PA-nın Azərbaycana göndərdiyi müşahidə missiyasının üzvləri ilə görüşdə də xüsusi olaraq diqqətə çatdırılıb. Görüşdə bildirilib ki, Azərbaycan Avropa İttifaqının üzvü olmadığı halda AP Avropa dövlətlərində yaşanan problemlərin həlli ilə məşğul olmaq əvəzine Azərbaycanı hədəf seçib. Nə Cənubi Qafqazın digər dövlətləri, nə də Şərqi Avropa ölkələri ilə bağlı belə qərəzli fikirlər səslenənlər. Yalnız hədəfdə Azərbaycandır: “Bu da təbiidir. Çünkü bu qüvvələr Azərbaycanın müstəqil dövlət olmasını istəmirler. Müstəqil siyaset həyata keçirən Azərbaycanın inkişafı bu dairələri narahat edir. Hər kəsə bəlli dir ki, Azərbaycan əleyhine qəbul olunan qərəzli qətnamələrin əsas səbəbi dövlətimizin iqtisadi yüksəlisi, sürətli inkişafı, ölkəmizdə aparılan islahatlar, galirlərin artması, herbi gücümüz, sosial sahədə böyük uğurlarımız, dünyada artan iqtisadi üstünlüyüümüz və siyasi nüfuzumuzdur. Odur ki, bu dairələr Azərbaycanda olan iqtisadi-siyasi sabitliyi, xalq-iqtidar birliyini qəbul edə bilmirlər”.

Bu gün təəccüb doğuran məqam ondan ibarətdir ki, ABŞ və Ingiltərə kimi dövlətlər digər qeyri-Qərb dövlətlərinin eyni situasiyada atlığı analoji addımları demokratiyaya zidd hərəkət kimi qiymətləndirirlər. Onların yaratdıqları şəbəkəyə daxil olan bir sıra beynəlxalq QHT-lər də xor şəklində öz etirazlarını bildirir, hətta sanksiyalarla belə əl atırlar. Lakin ABŞ və Ingiltərədə baş verən hadisələrə heç kim reaksiya vermir. ABŞ-in döyünenin müxtəlif ölkələrində pi-lotsuz ucuş aparatlarından istifadəsi dinc əhalisi arasında coxsayı-